

# Kişinin tələbələri

**B**u gün Azərbaycanın qüdrətli sənətkarı, milli teatrımızın sü tunlarından sayılan Xalq artisti, Dövlət Mükafatçısı Əlabbas Qədirovun doğum günüdür. Yaşasayıdı, bu gün 78 yaşını qeyd edəcəkdi. Düz 18 il əvvəl onun 60 illik yubileyi münasibətilə hazırlanan "Mesenat" tamaşasında sonuncu rolunda - Hacı Zeynalabdin Tağıyev obrazında səhnəyə çıxdı. Bu gündü kimi xatırlayram, onun Əməkdar artist Sənubər İsgəndərli ilə sonuncu dialoqunu:



-Necəsən, qoca?  
-Hə, gəldin? Çox ləngisən də, tanıdım səni...  
-Bu fani dünyanın lezzətindən ayrılmış çoxmu çətindir?

Yox, əsla yox, çətin deyil... Dediyin bu fani dünyada mən 100 ildən çox yaşadım. Özümü xoşbəxt, firavan, işli-güclü gördüm. Heç kəse möhtac olmadım. Haqqı tapındım, əl açanları pəysiz qoymadım. Rəbbim mərhəmətini artırıqla, ruhum təzeləndi, cavanlaşdı, bədənimin əsarətindən çıxdı... Mənim ruhum nimdaş, köhnəlmış cismimə vida edir... Cismimlə vidalaşır. Görürsən işığı? Necə çəkib aparır ruhumu...

Bu tamaşadan hec 15 gün keçməmiş Əlabbas Qədirov məhz martin 8-də, Qadınlar bayramında dünyaya gözlerini əbədi yumdu. O zaman "Ekspress" qəzetində ustادının vəfatı haqqında yazanda belə bir ifadə işləmişdim ki, "Dünyalar qədər sevdiyi xanımına 8 Mart hədiyyəsi etdi..." .

Bəli, Əlabbas Qədirov mənim USTADIM olub. Bilmirəm taleyin xoşbəxtliyi, ya da ironiyası idi ki, bəxtimə onun tələbəsi olmaq şərəfi yazılmışdı. Biz 12 gənc Hikmət, Cəmilə, Vahid, Elnur, Elgün, Lamiyə, Vüqar, Emil, Sənubər, Ceyhunə, Pəri və mən bu nəhəng sənətkarın sonuncu tələbəleri olmaq xoşbəxtliyini, bəlkə də bədbəxtliyini yaşadıq.

Öz aramızda biz ona "kişi" deyirdik. Hec vaxt adını çəkməzdik. Bizə ele gəldi ki, Mədəniyyət və İncəsənət Universitetində hamı bize qibtə edir - "Kişinin tələbələriyik". Akademik Milli Dram Teatrının qapıları sanki atamızın eviymiş kimi üzümüzə həmişə açıq idi - "Kişinin tələbələriyik", yeni direktor bizim ustadımızdır.

Bize heç vaxt açıqlanmazdı. Amma onun zəhmindən çəkinirdik.

Bir dəfə Akademik Milli Dram Teatrında Bəhram Osmanovun quruluş verdiyi "Xurşud Banu Natəvan" tamaşası haqqında sərt bir məqalə yazmışdım. Səher tələbə yoldaşlarım zəng edib dedilər ki, "Kişi səni axtarır. Özü də çox əsəbləşib, tutsa..." Qorxudan 2 həftə dərsə getmedim. Bununla belə, həmişəmənə deyirdi ki, həqiqəti yazmaqdan çəkinmə. Qoy buna görə, səni sevməsinlər, eybi yoxdur, amma hörmət edəcəklər...

Əlabbas Qədirov bizim cəmi 3 semestr kurs rəhbərimiz olub. Amma bu az müddətde acılı-şirinli o qədər xatirələrimiz var ki.

Onu itirəndə böyük dəhşət yaşamışdıq. 60 yaş nədir ki?.. Qızlarımızın, xüsusən Cəmilənin ağlamağını hec vaxt unutmaram. Əlabbas müəllimi xatırlayanda dərhal Cəmilənin ağlamağı gəlir gözümüzün önünə. Qəribədir, mən o dəhşəti bir də atamı itirəndə yaşadıم. Əlabbas müəllimin vəfatından 10 il sonra və atamın da onda 60 yaşı vardi...

Allah sənə rəhmət eləsin, böyük KİŞİ!

**İltifat HACIXANOĞLU**